

**Yaqıf Osmanlı**

sərbəst şeir yazan gənclərin ya-
radıcılığının əsas enerji mənbəyi
oldu" (s. 241-242).

"Prof. Dr Ali Kafkasyalı Hoca-
mızın fərqli bir baxış bucağı" (Bi-
nali Yıldırım) Nazim Hikməti "sol-
cu" kimi qısayanlara tutarlı sübut
və dəlillərlə cavab verməsidir.

Bəs söz və düşüncə adamları
Nazim Hikməti necə duyur və
görürdülər?


Türk yazar və düşüncə adamı
Cemil Meriçə görə, Nazim Hik-
mət Türk şeirini saray bataqlığın-

ıse "Türkçe və Türklük" rəmziydi"
(Fikret Qoca, Azərbaycanın Xalq
şairi, s. 269).

*"Türkdü və milletinə sonsuz
sevgisi vardi, amma heç bir mil-
leti də aşağılamazdı. Qırx il bo-
yunca bir qasırğa halında iyir-
minci yüzil şeirinə daxil olmuş-
dur (Aleksandr Simonov, s. 269).*

*"Nazim tarixin ona verdiyi ro-
lu oynadı. Və bu rolu dahiyanə
oynadı" (Yevgeni Yevtuşenko, s.
121).*

*Ali Hoca şairin Böyük Türk-
çülüyünün dürlü-dürlü anlarını
öňe çəkərək bildirir ki, 1957-ci il-
da Nazim Hikmət Moskvadan*



**Prof. Dr. Ali Kafkasyalının
“Böyük Türk şairi Nazim Hikmət və Türk Dünyası”
monoqrafiyası üzərinə fikir gözintiləri**

(əvvəli ötən sayımızda)

Azərbaycan Nazim Hikmətin ikinci Vətəni, bütün Avropanı gəzib dolaşsa da, Bakı ən munis, doğma şəhəridir. Şair dəfələrlə Bakıda olub, XX yüzil Azərbaycan ədəbiyyatının nəhəngləri ilə görüşüb, qardaşlaşıb, müxtəlif poeziyalarında çiyin-çiyinə dayanıb, şeirlər ilə oxucularının ürəyini fəth edib. Təsadüfi deyil ki, coxları onu həm də Azərbaycan şairi hesab edir. "Kərəm kimi yanaların" təşənəliyindən - mənəvi susuzluğunundan, işq axatışından səhbət düşəndə birinci növbədə Nazim Hikmət xatırlanır:

Mən yanmasam,
sən yanmasan,
biz yanmasaq,
necə çıxar qaranlıqlar
aydınlığa...

"Günəşin içənlərin türküləri" məhz belə olur - onların yanar qəlb kimi alovlu və səmimi...

Kitabda Ali bəy bir tarixi faktı işıqlandırıb - Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tələbəsi Teyub Qurbanovun 1957-ci ildə "Ədəbiyyat ve incəsənət" qəzetinin 19 oktyabr sayındakı şeirinin fotosəkləni monoqrafiyaya əlavə edib. Şeirində gənc tələbə əminidir ki, Nazim Hikmətin ağ saçları Türkiyənin sabahından, ağ gündündən müjdədir. Xalqımızın gənci də, aqsaqqalı da, aqbircəyi də belə inanırdı Nazim Hikmət. Savaş, barış, özgürlik şairinin şəxsiyyəti, keşməkeşli həyat yolu Türk xalqlarının gənclərinə örnək idi və həmişə olacaq.

Ali bəy BDU-nun müəllimi, ədəbiyyatşunas alim Məti Osmanoğluunun Nazim Hikməti dəyərləndirməsinə diqqət yetirir:

"Nazim Hikmətin o illərdə (1950-ci illər) Sovet idarəciliyi altındakı Türk xalqlarının mənəvi birliliyi və köklərinə qayıdışı yolunda böyük işlər gördüyü tarixin bir gerçəkliliyidir... 1930-cu illərdə sarsılan və parçalanın Türk birliliyi, 1950-ci illərin sonlarında Nazimlə yenidən canlanmış, Sovetlər Birliyi nəzarətindəki Türk xalqlarının ədəbiyyatında yeni bir şeir axını ortaya çıxıb bir araya gəlməyə, Türk dilinin havası əsməyə başlamışdı.

1960-ci illərdə Azərbaycanda yeni şeir axınının öncüsü (qabaqcıl, pioner) Nazim Hikmətdi. Nazim Hikmətin yaradıcı təcrübəsi o dövrde ədəbiyyata gələn yenilikçi şairlərin, xüsusiylə de

dan və Avropa müstəmləkəciliyindən qurtaran poeziya nəhənglərindən biridir.

"Min illik Türk şeirinin sənətkarlarından birinə, Türk dilinin

Bakiya şair Məmməd Rahimin 50 illik yubileyini qutlamaq üçün göndərdiyi telegramda özlərinin, xalqlarının, dillərinin qardaşlığını vurğulayır.



möcüzələr yaradan ustadların-
dan birinə bigane qalib bu ədə-
biyyatı, bu dili necə sevmək olar,
bilmirəm. Bəzi solçular ifratə va-
rib Nazimi yalnız ve yalnız bir
"kommunist" olaraq dəyərləndi-
rir, bənzər şəkildə bəzi sağçılar
da ümumilikdə onun əsərlərinin
estetik dəyərini azaltmaq, hətta
yox saymaq üçün səy sərf edirlər
və onun yazdıqlarından çox zəif
şeirləri, sərf ideoloji yaxınlığına
göre Nazimdən üstün tuturlar"

(Anar, Azərbaycanın Xalq yazıçı-
sı, s. 266).

Nazim Hikmət Türkiyədəki
solçular üçün "kommunist" rəm-
ziyidi, bizim üçün - Azərbaycanlı-
lar və bütün Türk dünyası üçün

Sovet dönməndə - kommuni-
nist rejiminin qılıncının hər iki ta-
rəfinin kəsən vaxtlarında belə te-
leqram və ismarişşərin göndəril-
məsi, belə fikirlərin söylənilməsi
ürən mütləq cəsarətli, qorxmaz,
əqidəli, mübariz insan olmaq gə-
rək idi. Həmin telegramda Nazim
Hikmət Məmməd Rahimə arzula-
ydı: "Qardaş dildə, Füzulinin,
Sabirin, Səməd Vurğunun dilin-
de xalqımıza layiq şeirlər yazma-
nınızı, uzun illər yaşamanızı diləyi-
rəm".

Bursada üç il yarımla şairlə bir-
likdə həbsxanada yatan Orxan
Kamal Nazim Hikmətin Türk dili
haqqında səhbətini belə xatırla-
yırı: "Dildə ölçü xalq olmalıdır.

Xalqın yadırğadığı, hər günü da-
nışışq dilində istifadə etmədiyi
sözləri qəbul etməməyə xüsusi
diqqət edilməlidir".

Ali bəy anladır ki, Nazim Hik-
mət Türk dilinin keşiyində sayıq
dayanan əsgəriydi.

Unutmayaq ki, ana dili ana
laylaşdır, nəvazışdır, ata öyüdü-
dür, qürurudur. Namusdur, qey-
rətdir. "Namusu ilə alver edən
heç vaxt varlanmaz" (Luk Vove-
narq). Azərbaycanın ünlü filoso-
fu, Asif Atanın Mütłəqə İnam öy-
ratısının davamçısı Safruhə görə,
"heç kəsin ikinci anası olmadığı
kimi, heç kəsin ikinci ana dili də
olmur. Başqa sözlə, nə ana nömrə
(sıra) götürür, nə də ana dili".

Bu Ali Hocanın dəyərli elmi
araşdırma və çalışmalarından çı-
xardığım nəticədir. Bir də, axı-
yaxşıların qədrini bilməsək, ona
sahib çıxməq istəyənlər, onu
özünkü etmək istəhənə, tam-
hına düşənlər çox olar. Bunu son
30-35 ildə ermənilərin Oğuz
Türklərinə xain münasibətləri ay-
din göstərdi. Ona görə də Ali bəy
Çilinin böyük şairi Nerudanın ün-
lü qəzetçi yazar Zekeriya Sertelə
Nazim Hikmət haqqında dediklər-
ini xüsusi vurğulayır: "Bu ada-
min qədrini bilin..."

Nazim Hikmət öz avtoportreti
tini sözlə belə çəkib:

**Mən bir insan,
Türk şairi Nazim Hikmət mən.
Mən təpədən dırnağa insan,
Təpədən dırnağa böyük həs-
rət və ümidiñ ibarət mən.**

Nazim Hikmət üsyankar idi,
qanlı kəfəni hər an bədənində
hiss edirdi, ancaq əqidəsini heç
bir qorxuya təslim edə bilməzdi.
Ali Kafkasyalı yazar:

"Türkiye Cümhuriyyəti Nazir-
lər Şurasının 25 iyul 1951-ci il ta-
rixli qərariyla Nazim Hikmət
yurdaşlıqlıdan (vətəndaşlıqlıdan)
çıxarıllı. Bu xəber Sovet mətbua-
tında yer alır. Nazim Hikmət "Li-
teraturnaya qazeta" məxbirinə
verdiyi bəyanatda bu qərari belə
dəyərləndirir:

"Xalqımı təmsil etməyən, xal-
qımı Amerikalı imperialistlərə sa-
tan hökumət məni Türk vətə-
ndaşlığından çıxarma haqqına sa-

hib deyildir: qərari qeyri-qanuni-
dır.

Men Türk xalqının övladıyam
ve dünyada heç bir güc məni xal-
qımdan ayıra bilməz.

Men həyatım boyunca Vətə-
nimin müstəqilliyi üçün, xalqımızın
xoşbəxtliyi üçün savaşdım və
sühl üçün, ölkəmi Amerika impe-
rializmizin xidmetçilərinin əlin-
dən almaq üçün savaşmağa da-
vam edəcəyəm" (s. 92).

Budur, el, millət, Vətən nami-
ne "Kərəm kimi yana-yana" bir
ömr həsr edənlərin iradəsi, əz-
mi, dəyanəti!

Ali bəy üçün insanlıq, mərhə-
mət, humanizm, qayğı və diqqət
ne olduğunu görən, bilən biri ki-
mi deyirəm ki, bu fikirlər onun
zəngin mənəvi dünyasından,
şəxsiyyətinin bütövlüyündən irə-
li gəlir, onun insanlıq, bəşərlik,
yaşam və fəaliyyət leytmotividir:

"Bərisin savaşçısi Nazim in-
sana olan sevgisini və inamını
oğluna yazdığını bir məktubda belə
şərh edir:

"Toxuma, torpağa, dənizə
inan; insana inan hamisindən
öncə. Qurulan budağın, sənən
ulduzun, şikəst heyvanın kədəri-
ni duy, hamisindən öncə də insa-
nın. Sevindirsən səni nemətlərin
bərəketi, sevindirsən səni qaran-
lıq və aydınlıq, sevindirsən səni
dörd fəsil, amma hamisindən öncə
sevindirsən səni insan".

Nazim Hikmət gerçək anlamda
insanlıq üçün çalışan, kimsəyə la-
qeyd olmayan və kimsəni istismar
etməyen, özünü insanlığa xidmətə
həsr etmiş bir şəxsiyyətdir.

*"Bütün bnlara əsaslanaraq,
Nazim Hikmətin ürəyi elində, sö-
zü dilində bir şəxsiyyət olduğunu
söyləyə bilərik" (s. 132).*

Ali Kafkasyalı düşünür ki:

*"O, Türk olmasayı, xüsusiylə
Türkçəni Türkə görə və Türkçə
yazmasayı, şərəfləndirilər. O,
insanları qul olmağa, köləliyə
çağırsayı, saray şairi edilər,
əsərləri qızıl su ilə yazılırdı. O,
xalqın yanında, haqqın, ədaletin,
özgürliyün tərəfində olmasayı,
saxta vətənsevərlərin, yalançı
millətsevərlərin hədəfinə tuş gə-
məzdi" (s. 133).*

(ardı gələn sayımızda)